



Qəlyanaltılar / Starters

- Ev üsülü zeytun** qoz, limon, rozmarin, şalot və pomidor ilə 12 AZN
Home marinated olives with lemon and rosemary, walnuts, shallots and tomatoes
- Antipasti** – kabaçok, mozzarella, ohtapot, bibərli krem-pendir 26 AZN
Antipasti plate – grilled zucchinis, bell peppers with cream cheese, basil, mozzarella and grilled octopus
- Xırcıldayan keçi pendiri**, çerri pomidorlu sugo və reyhanlı pesto 18 AZN
Crispy goat cheese, cherry tomatoes, sugo and basil pesto
- Qrildə çermula marinadlı tiger krevetləri** yaşıl salat, nar sousu 16 AZN
Grilled chermoula marinated tiger prawns, mesclun mix and pomegranate vinaigrette

Salatlar/ Salads

- Çuğundur salatı** göyərti, feta, limon və zeytun yağı ilə 13 AZN
Braised beet salad mixed greens, feta, lemon, olive oil
- Hisə verilmiş qızıl balıq salatı** 22 AZN
qırmızı kələm, rukola, portağal, kapers və sitruslu sousla
Smoked salmon salad radicchio, rucola celery, orange, and citrus capers dressing
- Qızardılmış kalmar salatı** göyərti, Kalamata zeytunu 15 AZN
cəfəri və limonlu sous ilə
Grilled calamari salad mixed greens, celery, Kalamata olives and lemon parsley dressing
- Aralıq dənizi üslubunda krevet salatı** 18 AZN
qızardılmış krevet, rukola, çerri pomidorları və avokado ilə
Mediterranean prawn salad grilled prawns, rucola leaves, cherry tomatoes and avocado tartar
- Hisə verilmiş mozzarella salatı** Bakı pomidoru, pesto, parmesan 14 AZN
Smoked mozzarella salad with Baku tomatoes, pesto and parmesan
- Mesclun salatı** göyərti, kahı, şüyüd, kök, pomidor, turp 11 AZN
Reggiano parmezani və limonlu sous
Mesclun salad greens, romaine, fennel, carrots, tomatoes, radishes, Parmigiano Reggiano, and lemon dressing

(D) Donuz (V) Vegeteryan

(P) Pork (V) Vegetarian

Şorbalar / Soups

- Mərakeş üsulu toyuqlu yaşıl mərcimək şorbası** 10 AZN
Moroccan style green lentil soup with chicken
- Toscanini üsulu pomidor şorbası sarımsaqlı brusketta ilə** 8 AZN
Toscanini baked tomato soup with garlic bruschetta
- Aralıq dənizi üslubunda dəniz məhsulları şorbası** 12 AZN
Mediterranean seafood soup with pesto croutons

Əsas yeməklər / Main course

- Qırmızı şərabla bişirilmiş dana əti** kartof püresi, kereviz, 31 AZN
savoy kələmi və kəklilikotlu sous ilə
Red wine braised veal shank mashed potatoes, celeriac, savoy cabbage, thyme jus
- Quzu antrekotu** kartof, badımcan, marinadlanmış zeytun, 33 AZN
ənginar və tərəvəz püresi ilə
Farm lamb chop gold potato, eggplant, marinated olive, artichoke, and root vegetable puree
- Pörtlədilmiş quzu əti noxud və Mərakeş ədviyyatları ilə** 27 AZN
Braised lamb shank with chickpeas and Moroccan spices
- Qızıl balıqlı Florentine** ispanaq, limon, kapers və reyhan 33 AZN
Salmon Florentine spinach with a lemon, caper, and basil sauce
- Levrək balığı** zeytun əzməsi, qurudulmuş pomidorla nyokki 25 AZN
və pomidor reyhan ilə
Grilled seabass black olive tapenade, gnocchi with sun dried tomatoes and tomato basil vinaigrette
- Dana əti medalyonları** göbələk və rozmarinli sous ilə 35 AZN
Grilled beef tenderloin medallions with mushroom and rosemary jus
- Limonla marinadlanmış qızardılmış toyuq** 25 AZN
qızardılmış tərəvəzlər və evsayağı kartof
Whole roasted lemon marinated baby chicken with grilled vegetables and hand cut fries

Pasta / Pasta

- Toskana tortellini** dana əti, pomidor, tərəvəz və porçini sousu ilə 20 AZN
Tuscany style Tortellini filled with braised beef and tomato and fresh garden vegetables, porcini sauce
- Dovşan əti ilə bukatini** 18 AZN
fındıq, göbələk, pomidor, pekorino pendiri
Braised rabbit bucatini pasta, hazelnut, wild mushrooms, plum tomatoes, pecorino cheese
- Nyokki göbələk, qulançar, parmezan, trufel salsa** 24 AZN
Gnocchi porcini mushrooms, asparagus, parmesan cheese, truffle salsa
- Krevetli ravioli** sote ispanaq və zəfəranlı sous ilə 22 AZN
Ravioli with prawn sautéed spinach and creamy saffron sauce

Pizza / Pizza

- Pizza Margarita** 12 AZN
Margherita
- Tuna ilə pizza** ənginar, ançous və ispanaq ilə 14 AZN
Tuna pizza artichoke, anchovy's tuna and basil
- Ədviyyatlı dana əti ilə pizza** bibər və kəklilikotu ilə 14 AZN
Spicy beef with capsicum and oregano
- Quattro Farmagi** blu pendir, gouda, mozzarella, çeddar 16 AZN
Quattro Farmagi blue cheese, gouda, mozzarella, cheddar
- Dəniz məhsulları ilə pizza** kapers və pesto sousu ilə 16 AZN
Sea food pizza with capers and pesto
- Salami pizza** zeytun, göbələk və mozzarella pendiri ilə 15 AZN
Salami picante pizza olives mushroom and mozzarella cheese
- Qrildə hazırlanmış toyuqla pizza** reyhan və göbələk ilə 14 AZN
Grilled chicken pizza with tomatoes confit, basil and mushrooms

Şirniyyatlar / Desserts

- Almalı krambl** vanilli dondurma və karamelli sous ilə 12 AZN
Apple crumble with vanilla ice-cream and caramel sauce
- Musslu çizkeyk** giləmeyvəli sousla 12 AZN
Cheese mousse cake with mix berry sauce
- Şokoladlı muss-piroq** vanilli krem və şokolad sousu ilə 12 AZN
Chocolate mousse cake with vanilla cream, chocolate sauce
- Mövsüm meyvələri** 14 AZN
Seasonal fruit plate
- Dondurma seçimi*** / bir ədəd 3 AZN
Ice cream selection* / per scoop

Bütün qiymətlər AZN-lə göstərilib, 18% ƏDV daxil olunub, 5% xidmət haqqı daxil olunmayıb.
All prices are listed in AZN inclusive of 18% VAT, exclusive of 5% service charge.